



Olimpiya dünyası

www.olimpnews.az
www.olimpiadunyasi.az



Azərbaycan Milli Olimpiya Komitəsinin qəzeti

Nº6 (1351), 20 - 26 fevral 2018-ci il

Qəzet 2001-ci ildən çıxır.



Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

Görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı toşkil olunduğu

vo yüksək səviyyədə keçirildiyi vurğulandı. Qeyd eddi ki, Formula-1 yarışlarının Azərbaycanda toşkili xeyli sayıda insanların paytaxtımıza gedən inkişafla yaxından tanış olması ilə böyük, cəmi zamanda, Azərbaycana tu-

rast axımının tomin edilməsi işinə də öz töhfəsinə verib.

Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər otrəfində fikir mübadiləsi aparıldı.

Bədii gimnastımız olimpiadaya lisensiya qazanıb

Rusiyadan paytaxt Moskvada gəncərlər arasında yay Olimpiya Oyunlarına lisensiya veren yarış keçirilib.

Bədii gimnastımız Dorya Farsbafşohriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq yarışlarda lisensiyanı tomin edib. Gimnastımız bu uğurda hər 4 çıxışına görə ümumilikdə, 53.30 xal toplamaqla nail olub. Yarışlarda ölkəmizdə təmsil edən digər bədii gimnastımız Yelizaveta Luzan isə 43.60 xal toplayıb. Xatırladək ki, yarışın qaydalarına osason, hor ölkədən yalnız bir gimnastın lisensiya qazanmaq şansı olub.

Bədii gimnastika üzrə yığmanın baş məşqçisi Mariam Vasilevanın sözlərinə görə, bu il bədii gimnastika üzrə

qaydalara yeni doyişikliklər oləvə olunub və bu turnir yeni qaydalar osasında keçirilib: "Azərbaycan gimnastının gəncərlər arasında yay Olimpiya Oyunlarına lisensiya qazanması bizi çox sevindirir. Nözörə almamış ki, ölkəmiz təmsil edən hər iki gimnastımız öz həmyaşlılarından daha az tocrüboyu malik idi. Buna baxmayaraq, Dorya Farsbafşohriyari bu işin öhdəsindən layiqinçə gələ bildi. Bu uğur gimnastlarımız üçün böyük stimul rolunu oynayacaq".

Mariana Vasileva bədii gimnastları qarşıda daha məsuliyətli yarışların gözəldiyini deyib. Qeyd edək ki, qalibləri həmyerlimiz, Avropa Gimnastika İttifaqının prezidenti Forid Qayıbov mükafatlandırıb.

Anons

Azərbaycanın Cənubi Koreyadakı səfiri "Olimpiya kəndi"ndə olub

Atletimiz Polşada gümüş medal qazanıb

XXVI Avropa çempionatının püşkatma mərasimi keçirilib

"Synergy Baku"nın mövsümə ilk qələbəsi

Səh. 2

Komandamız Avstriyada birinci oldu

Səh. 3

Ölkəmiz beynəlxalq turnirə ev sahibliyi edib

Səh. 3

Pxençxan-2018:

Norveç liderliyi ələ keçirdi

Səh. 4-5

Azərbaycanda Formula-1 yarışının toşkilatçısı - "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə toşobbübü ilə fevralın 13-də Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydalari-2018" mövzusunda beynəlxalq konfrans keçirilib.

naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində görələn işlər haqqında məlumat verib. Ölkəmizin mətbəbir beynəlxalq idman yarışlarını yüksək səviyyədə toşkil etdiyini deyən Azad Rəhimov Azərbaycanın döyən idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycanda digər sahələrdə olduğu ki-

mi, inqisiviyyat da süroto lo inkişaf edir. Bu inkişafın nöticəsidir ki, ölkəmiz irimiqyaslı idman yarışlarının yüksək təşkilatlılığı ilə seçilir. Azərbaycanda birinci Avropa Oyunları, IV İsləm Həmərliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Avropa və dünya çempionatları müvəffeqiyyətlə toşkil olunub.

(ardı 2-ci səhifədə)

Bakıda irimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydalari müzakirə edilib



BŞH-nin marketing və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arapdaradə konfransın ohumiyyətdən, ölkəmizdə ikinci dəfə təşkil olunan tövəbirin Azərbaycanda biznesin inkişafına töhfələrindən danışdır.

Azərbaycanın gəncərlər və idman-

Patrik Braxner:

"Pxençxan-2018-də uğurlu nəticə üçün mübarizə aparacağam"

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qiş Olimpiya Oyunları davam edir. Dünyanın 92 ölkəsindən 3 mindən çox idmançının iştirakı ilə keçirilən Olimpiyadada təmsilcimiz olan dağ xızıkçısı Patrik Braxner yarışlara fevral ayının 22-də çıxacaq. Slalom yarışlarında öz qüvvəsini sınayaçaq idmançı-

miz hazırda Norveçin dağ xızıkçılığı ilə birlikdə gündəlik möşqlərə iştirak edir. "Olimpiya kondi"ndə möskunlaşan Patrik Braxner yarışlara hazırlığı, çıxış edəcəyi idman növündəki şansları və ölkəmizlə bağlı fikirlərini bildirib.

(ardı 2-ci səhifədə)

XXIII Qiş Olimpiya Oyunlarında medal qazanan ölkələrin sıyahısı

1. Norveç	10	9	8	27	25-27. Qazaxistan	0	0	1	1
2. Almaniya	10	5	4	19	25-27. Latviya	0	0	1	1
3. Kanada	6	5	6	17	25-27. Lixstenşteyn	0	0	1	1
4. Hollanda	6	5	2	13					
5. ABŞ	5	3	2	10					
6. İsvəç	4	3	0	7					
7. Avstriya	4	2	4	10					
8. Fransa	4	2	4	10					
9. Koreya Respublikası	3	2	2	7					
10. Yaponiya	2	5	3	10					
11. İsvəç	2	4	1	7					
12. İtaliya	2	1	3	6					
13. Çexiya Respublikası	1	2	3	6					
14. Slovakiya	1	2	0	3					
15. Belarus	1	1	0	2					
16. Böyük Britaniya	1	0	3	4					
17. Polşa	1	0	0	1					
17. Ukrayna	1	0	0	1					
19. Çin	0	5	2	7					
20. ROA*	0	3	8	11					
21. Avstraliya	0	2	1	3					
22. Sloveniya	0	1	0	1					
23. Finlandiya	0	0	3	3					
24. İspaniya	0	0	2	2					



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU

"Uşaq və gəncərlərin fiziki və mənəvi inkişafı"

Ali təhsil ocağı idmandakı uğurları ilə də fərqlənir

Səh. 6

Azərbaycanın Cənubi Koreyadakı səfiri "Olimpiya kəndi"ndə olub

Cənubi Koreyanın Pxençhan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları şəraitində asılı olmayaq, məraqlı yarışları, rekordları və Asiya qitəsinin özünəmoxsusluğunu ilə davam edir.

Pxençhan-2018 Qış Olimpiadasının "horarotini" artırıran amillərdən biri də həm atletlərin, necə deyirlər, ekstremal şəraitdə qoləbə uğrunda apardıqları mübarizə, həm gözənlənilərə noticələr və rekordlar, həm də rəsmi şəxslərin "Olimpiya kəndi"ni ziyyərat etməsidir. Azərbaycan nümayəndə heyətinin monzil-qərargahının yerləşdiyi, eyni zamanda ölkəmizi təmsil edən idmançılarımızın məskunlaşduğu "Olimpiya kəndi" oyular zamanı qonaqları qarşılamaq üçün on münasib yerdədir.

Bir neçə gün öncə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Cəngiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıllı İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev və Azərbaycan Dağ Xızırçılığı Federasiyasının prezidenti Rauf Xolilov idmançıların məskunlaşduğu bu məkanada olmuşdurular.

Bu gün isə "Olimpiya kəndi"ni Azərbaycanın Cənubi Koreyadakı fəvqələdə və solahiyətli sofiri Rəmzi Teymurov təmsil etməsi və idman nazirinin müavini İsmayıllı İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev və Azərbaycan Dağ Xızırçılığı Federasiyasının prezidenti Rauf Xolilov idmançıların məskunlaşlığı bu məkanada olmuşdur.



Patrik Braxner: "Pxençhan-2018-də uğurlu nəticə üçün mübarizə aparacağam"



(övvəli 1-ci səhifədə)

- Yarışlara hazırlıqla bağlı məşq prosesi necə gedir?

- Bilirsiniz ki, monim böyük slalom yarışında da iştirak etmək hüququm var idi. Bu idman növü həm texniki, həm də idmançıının hazırlığı baxımından adı slalomdan fərqlənir. Burada zədə almaq riski də böyükdür. Qorara alıñ ki, mən dən çox slalom yarışlarına diqqətimi yönəldim. Hazırda möşələrdə Norveç idmançıları ilə birləşdə iştirak edirəm. Bilirsiniz ki, qış idman növleri Norveçdə yüksək soviyyədə inkişaf edib və bu ölkənin komandası arasında dostlarımızdır. Onlarla birləşdə məşq etmək monim üçün çox xoşdur.

- Çıxış etdiyin slalom yarışlarında favorit idmançı kimi görürsən?

- Dağ xızıyo idman növünün inkişaf etdiyi ölkələr - Avstriya, Norveç və İsvəç idmançıları arasında kifayət qədər təcrübəli, güclü idmançılar var və onları favorit hesab edirəm.

- Qələbə qazanmaq şansını necə dəvərləndirirsən?

- Hazırda havaların doyişkən keçəsi, indi qar yağmaması yarış meydanında qarın keyfiyyətini də tosır edir. Əgər yarış gününo qodur qar yağmasa, bu, többi olaraq yarışın noticələrinə öz tosırını göstərə bilər. Buna baxmayaraq, fevralın 22-də keçiriləcək slalom yarışlarında güclü rəqiblərim olsa da belə, daha uğurlu noticə üçün bütün qüvvəmlə mübarizə aparacağam.

- Medal qazanarsansa, bu, sənin həyata dəyişə bilərsə?

- Reallıqla barişsaq, medal qazanmaq şansımız azdır. Ancaq böyük idmandan kifayət qodur gözlənilərə noticələr olur. Nəzərinə çatdırırmış ki, dağ xızıyo idmanının slalom növündə həm dünya kubokunda, həm də Olimpiyada medalları bu yarışlarda favorit sayılan osasən yeddi idman-

lamışam. Peşəkar idmançı olmaq istəyim həm də borabə, eyni zamanda, mühəndislik üzrə təhsilə də alırdım. Aldığım təhsilimə bağlı mən bu idman növündə peşəkar soviyyədə çıxış edə bilmirdim və bu sobobən klublar moni qobul etməkdə çətinlik çəkirdilər. Baxmayaraq ki, öz yaşlılarım arasında on potensiallı idmançı sayılır. Boxtingənda ona görə ki, Azərbaycanı təmsil etmək imkani yarandı və mən do bu təklifi böyük məmənliyətə qobul etdim. Ölkəmizi təmsil etməyə başladığım ilk günlərdən çalışıram ki, mono göstərişlərə etdiyi layiqincə doğrudur. Bir neçə dəfə zədə almağımı baxmayaraq, yarışlarda Azərbaycanı sevgi ilə, ürkəkli təmsil etməyə çalışmışam. İki Qış Olimpiadasında ölkəmizi təmsil etdiyim üçün burada çoxlu dost qazanmışam. Mono göstərişlərə səmimi münasibət və adətən onlara mən bu ölkəyə qəlbən bağlayırı.

- Socı Olimpiadası ilə Pxençhan-2018 arasında hansı oxşar və fərqli cəhətlər var?

- Azərbaycanın idman sahəsindəki nailiyətləri, atletlərimizin Olimpiya oyunlarındakı uğurları haqqında məlumatın var mı?



- Bu suala bilavasito özümlə bağlı cavab vermək istəyirəm. Socı Olimpiadasına hazırlığım daha yaxşı idi. O zaman Olimpiyadan övvəl zədə almağım moni çox geri atdı. Hətta bu zədəyə görə toxumən iki il müalicə kursu aldım ki, fiziki vəziyyətimi bərpə etdi bilim. ABŞ-da aldığım təhsilimə bağlı da təlim-moşqlorla müntəzəm iştirak etmirdim. Yəni, Socı Olimpiadasına hazırlığım, idiki fiziki hazırlığımından daha yaxşı idi.

- İki Qış Olimpiadasında Azərbaycanı təmsil etmişən. Sən ölkəmizi bağlaşdırmaqda da çox hansı amillərdir?

- Çalışacağım ki, bu maraqlı suala səmimi cavab verim. Bəziləri cəlo bilir ki, mən ölkəmizi məhz maddi tələbatə görə təmsil etməyə razı olmuşam. Mon bunu oslindo belə dəyişəbiləm. Gonç yaşılarımından idmanla məşğul olmağa baş-

Bakıda irimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları müzakirə edilib

(övvəli 1-ci səhifədə)

Birinci Avropa Oyunlarının standartlarının Azərbaycanda müəyyənləşdirilməsi bildirən Azad Rəhimov Bakı-2015-in irtəfinin ölkəmiz üçün ohomiyəyti xüsusi vurğulayıb. Diqqətən çatdırıb ki, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və Su idmanı Sarayı bu irtəfin nümunələridir. Homçın ilə Avropa Oyunları zamanı yetişdirilmiş yerli mütoxəssislərin fəaliyyətindən tökcə respublikamızda deyil, homçının beynəlxalq arenada istifadə olunur.

Cəri ilə ölkəmizdə toşkil olunacaq irimiqyaslı yarışlar barədə məlumat verən A.Rəhimov bu prosesdən sonra illər respublikamızda geniş vüsstələr kənlənlətildi. Homçının ilə Avropa Oyunları zamanı yetişdirilmiş yerli mütoxəssislərin fəaliyyətindən tökcə respublikamızda deyil, homçının beynəlxalq arenada istifadə olunur.

Modəniyyət və turizm naziri Əbülfəs Karayev Azərbaycanın turizm potensialından, beynəlxalq yarışların turizm imkanlarının toplığı və bu sahənin inkişafına töhfəsindən danışır. Bildirib ki, ölon ilə ölkəmizdə turizm sahəsində sürətli inkişaf müşahidə edilib. Dövlətötürmənin başçısının turizm sahəsinin inkişafı istiqamətində imzaladıq forman və sərəncamlar müsbət bəhərənən verir.

Formula-1 qrupunun baş icraçı direktoru Cəzayi Kəri Azərbaycan Quran-Prisinin maraqlı olması və yüksək soviyyədə toşkili baxımdan digərlərindən forqlondiyini qeyd edib. Formula-1-in ümumi hədəfləri və golocok istiqamətləri barədə məlumat verən C.Kəri görüləcək işlərənən və perspektivlərənən bəhs edib.

Atletimiz Polşada gümüş medal qazanıb

Qış mövsümünə nüfuzlu yarışlarından sayılan atletika üzrə Dünya Qış Turunun 5-ci mərhələsi Polşanın Torun şəhərində keçirilib.

Yarışda üçüncü təkənla tullanma növündə Azərbaycanı Aleksiş Copello təmsil edib. Madrid mərhələsinin 4-cüsü olan Aleksiş Torunda 16,89 noticə göstərərək yarışın gümüş mükafatçısı olub.

XXVI Avropa çempionatının püşkatma mərasimi keçirilib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) ofisində Bakıda ilk doft batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə toşkili ediləcək XXVI Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Forid Qayıbov, UEG-nin batut gimnastikası üzrə texniki komitəsinin sədri Vladimir Zeman və həmin komitonun 6 üzvü iştirak edib.

Vladimir Zeman qeyd edib ki, həm böyük həm də gənclər arasında keçiriləcək Avropa çempionatının püşkatması 4 kateqoriya - qadınlar və kişilər arasında fordlı batut, sinxron batut, tamblinq və ikili mini-batut üzrə keçiriləcək. Onun

İsveçin Klippan şəhərində qadın güləşü üzrə açıq beynəlxalq turnir keçiriləcək. Bu turnir qadın güləşçilərin reyting xallarının hesablanması ilk yarışdır.

Komandamızın lideri, Olimpiya Oyunlarının 2 qat gümüş və bürüncə mükafatçısı, dünya 6 qat Avropa çempionu Mariya Stadnik turnirdə iştirak etdi. 50 kq çox doroscosunda mübarizə aparan təmsilçimiz ardıcılı olaraq Ruminiya, Kanada və ABŞ-dan olan rəqiblərini mübarizədən konarlaştıraq finala yüksəlib. Finala qodur üç rəqiblər gərüşən Mariya Stadnik bütün görüşlərini vaxtından

Mariya Stadnik Klippanda gümüş medal qazanıb

övvəl və tam üstünlükle başa vurub. Rəqiblərindən ümumilikdə 32 xal alan gülöşimiz heç bir rəqibinə xal verməyib. Hollədici görüsüdə Mariya Stadnik rəqibi öton ilin Asiya və dünya çempionu Yui Susaki olub.

Görün keçən final karşılaşmasının son sənisiyordu: 2:1 hesabı ilə üstün olan Mariya Stadnik bu üstünlüyünü qoruya bilməyib və qarşılaşma 2:2 hesabı və rəqiblərə yekunlaşır. Son xalı rəqib qazandığından

"Synergy Baku"nın mövsümə ilk qələbəsi

Ölkəmizdən şəhəsər velosipedçimiz (UCI) 175 km-dən ibarət 1.2 kateqoriyalı yarışında ümumilikdə 21 komanda iştirak etdi. Alanya Qran-pri yarışlarında Elçin Əsədov, Elgün Əliyəzadə, Kiril Pozdnyakov, Ənvər Asanov, Samir Cobrayilov, Musa Mikayilzade və Aleksandr Polivadən ibarət komanda həyəti mübarizə apardı. Təmsilçimiz Kiril Pozdnyakov məsələni 4 saat, 3 dəqiqə, 42 saniyəyə bəşər vuraraq, on yaxın izleyicisini 1 dəqiqə, 20 saniyə qabaqlayıb.

Bu qələbə həm də velosipedçimiz 40 reyting xalı da qazandır. Bundan başqa, finişi 4-cü komanda Aleksandr Poliva komandanın aktivinə dəha 20 xal yazdırıb.

Qeyd edək ki, "Synergy Baku"nu Türkiyədə keçiriləcək dəha bir yarış gözləyir. Belə ki, velosipedçilərimiz fevralın 22-25-də toşkil olunacaq 2.2 kateqoriyalı, 4 mərhələdən ibarət Antalya turunda mübarizə aparaçaqlar.



Atletika
**Atletimiz
öz rekordunu yenilədi**

Türkiyin İstanbul şəhərində atletika üzrə "İstanbul Indoor Cup" turniri keçirilib. Yarışda iştirak edən təmsilcimiz Zəkiyyə Həsənova 60 m məsafəyə qəzəsə 7,45 noticə göstərərək 3-cü yeri tutub. Qeyd edək ki, Zəkiyyə Həsənova bu noticə ilə Azərbaycan cəmpinatındakı şox-si rekordunu (7,48) tozluşorək yeni Azərbaycan rekorduna imza atıb.

**Cüdo****Komandamız Avstriyada birinci oldu**

Avstriyanın Oberwart şəhərində keçirilən cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub. Yarışda 42 ölkənin təmsilçisi 285 tatami ustası qalib adı uğrunda mübarizə aparıb. Cüdoçularımız beynəlxalq turnirin birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.



Azərbaycan millisinin üzvləri Mehman Sadiqov (60 kq) və Orxan Sofarov (66 kq) Avstriya turnirində bütün röqiblərinə qalib gələrək çempion olublar. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev yalnız finalda ududaraq gümüş medala layiq görürlüb. 66 kq çəki dərəcəsində yarışan cüdoçumuz Vüqar Şirinli isə bürünc medal qazanıb.

Yarışın ikinci günü do Azərbaycan millisi medalsını qalmayıb. Beləliklə Azərbaycan cüdoçuları Oberwart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalı lazaçılarla başa vurublar.

Yekun noticədə cüdo üzrə milli komandamız medalların sayı və oyarına görə bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

Karate
Beynəlxalq turnirdə bir qızıl və iki bürünc medal sevinci

Azərbaycan idmançıları Dubayda keçirilən "Karate-1 Premier Liqa" turnirində bir qızıl və iki bürünc medal qazanıblar.

Mötebor turnirində 75 kilogram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün röqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Milli komandamızın digər üzvləri Ayxan Mamayev (84 kq) və Nurano Əliyev (50 kq) isə bürünc medalla kifayətleniblər.

"Karate-1 Premier Liqa" turnirində 70-dən çox ölkədən 600-dən artıq idmançı mübarizə aparıb.

Ağırliq qaldırma
Antidopingə dair növbəti seminar keçirilib

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) tolimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Antidoping Agentliyinin (AMADA) birgə təşkilatlığı ilə növbəti antidoping seminarı keçirilib. Tədbirdə idmançılar, müxtəlif klub və idman comiyetlərini təmsil edən ixtisaslı mütoxşisər, federasiya nümayəndələri iştirak ediblər. AAAF-in baş katibi Rizvan Rəsulov çıxış edərək dopinglə mübarizənin vacibliyini vurgulayıb, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışır. AMADA-nın nümayəndələri Forhad Abasov, Emil Hacıyev, Komalo Babayeva və Forid Əliyev çıxışlarında antidoping qayda pozuntuları, doping nozarəti prosesi, mökan məlumatı, qadağan edilmiş maddələr və üsulların siyahısı, terapevtik istifadə üçün istinənər və s. mövzular barədə oftraflı məlumat veriblər.

Seminarda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Boks
**Təmsilçilərimiz
"Strandja" turnirində yarışırlar**

Fevralın 19-da Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ononovi "Strandja" turniri start götürüb. Turnirde 34 ölkədən 300-dən artıq bokşçu qüvvəsinə sinayır. 69-cu dofto keçirilən yarışda həm kişilər, həm də qadınlar 10 çəki dərəcəsi üzrə iştirak edirlər.

Azərbaycan kişi bokşuluları təqribən 7 idmançıya şans verib. "Strandja" turnirində Araz İmamliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədli (91 kq) təmsil olunur.

**Basketbol****Ölkəmiz beynəlxalq turnirə ev sahibliyi edib**

Fevralın 18-do Azərbaycan Basketbol Federasiyası və "3x3 Azerbaijan" təşkilatının dəstəyi ilə beynəlxalq turnir keçirilib. Texniki Universitetinin idman zalında təşkil olunan yarışda Türkmenistən və Azərbaycanı təmsil edən 13 komanda mübarizə aparıb. Dairəvi üsulla keçirilən 5 qadın komandasının yarışında Türkmenistən-1 kollektivi bütün röqiblərini üstəleyərək turnirin qalibi adını qazanıb.

Kişilərin mübarizəsində isə iki qrup üzrə 8 komanda yarışır. Finalda Azərbaycanın "Old Dream Team" komandası və Türkmenistən-2 komandası üz-üzü golib. Qonaq komanda 22:13 hesabı ilə röqibini mögləb edərək turnirin qalibi adına layiq görürlər.

Azərbaycanlıq ideyasının təbliği

Dahilərən biri deyib: "Ford özünü təninizdən ford olur. Millət do ancaq öz mənliyini qazananda millət olur". Bu fikrin böyük və dorin mənası var. Ancaq sağlam milli şüra malik olan xalq öz haqqını qoruya bilər. Başqalarının fikir və düşüncələrinin qurbanı olan millət özünü mövhət edib, yadları faydaladır. Kütü yalnız öz haqqı lideri ilə birləşəndə xalqa çevirilir.

Millət dili olan comiyetdir və bunun mərkəzində ideya dayanır.

Comiyot insan soxiyyətinin inkişafını təmin edən, amladır mənlik və loyqat, haqq-odalet, qanuna hörmət hissələr doğurur.

qıl dövlət və millətlər arasında azərbaycanlı adlı millət var.

Ən yeni tarix və ümidi goləcək belə başladı. Azərbaycan öz müstəqilliyini oldo etdiyindən sonra töbii ki, osas mosolo Azərbaycanda yeni toplunun formalasdırılması, yeni millətçilik siyasetinin həyata keçiriləmisi idi. Müstəqilliyin illə illərində Azərbaycanda tohükümi etnik milliyətçilik yenidən boy göstərməyə başladı. Lakin bu process daha çox ümummilli lider Heydər Əliyevin dövründən daha müqavimətlə qarşılaşdırıb. Möllətçiliksiyət və mögləb edildi. Daha soxiyyətli millətçilik siyaseti mözəmən və keyfiyyət.

runda mübarizoni strateji möqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun osasında Azərbaycanı özü vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

O, diktataradan, avtoritarizmdən demokratiyaya keçid dövrünün nozoriyyəsi, milli azadlığımızın haqqında tolimdır.

Azərbaycanlıq imperiyaya qarşı müqavimətdə formalanış istiqal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipo osaslanır, azərbaycanlılıqda həm də onun ideoloji prinsipləri təsbit olunur. O,

Azərbaycanlıq xalqımızın çətinliklər və qurbanlar bahasına qazandığı tarixi sərvətdir

ran biliklər sisteminin zorullığını daim ettiyac duyur. Belə sistemi yalnız keçmiş və bu gün barədə fikirəşəmək, goləcəkən bağışlı proqnozlar vermək qurğuları olar. Bundan ötrü fikir, hissələr, intuisiya və sair xüsusiyyətlərin sintezi gorokdir. Mənviyyatla birleşməyən bilik tohükükləri olur.

Ötən illərin tarixi təcrübəsi göstərməyidir ki, comiyetdə canlı və anlaşıqlı ideya, dövlətin və millətin siyasi, iqtisadi və monovi inkişafının əsasları sayılan ideoloji istiqamətlər olmadıqda hökmən boşluq yaranır və o çatışmazlıq müxtəlif və çox vaxt bir-birinə zidd, ononəvi sosial-millətçi normalrlar vəhdi toşkil etməyən siyasi nozoriyyət və ideologiyaların qarışıqlığı ilə dolar. Bu, dövlətçiliyin formalasması prosesini və millətin simasına mütləq toşiq etdirir.



yət baxımdan bu dövrə qədər həyata keçirilən siyasetlərdən üstün idi. Mərhəmət Prezidentimiz bu siyaseti ideologiya soyiviyosino qaldırdı. Azərbaycanlılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarının birləşdirən məfkuroyu, müstəqil Azərbaycan dövlətinin osasına çevriləmisi möhəzz Heydər Əliyevin adı ilə bağlıdır. O, azərbaycanlılığı dövlətçiliyə toşiq etdi, bu məfkuroyu osaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalasıldı.

25 dekabr 1997-ci il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tarixi müraciətində bu sözler osil öz təsdiqini tapdı: "Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma vətənidir. Hansı ölkədə yaşamasından asılı olmamışaq, azərbaycanlı öz ana dilini, dinini, milli ononolorunu heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxri etməlidir ki, onun böyük tarixi, qədim zəngin mədəniyyəti malik olan Azərbaycan kimi votoni vətəndir. Hər bir azərbaycanlı biləməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur". Zamanında deyilmiş bu sözlər daima yaddaşlarımızda silinməz izlər qoyub.

Müstəqil Azərbaycanın dövlət romzları

- bayraqı, gerbi, himni ilə bütün dünyaya azərbaycanlıları fəxri edə bilər. Azərbaycanın müstəqilliyi, orası bütövülüy, tohüküsizliyi, bu günü və goləcəyi hər bir soyadımızı, milli monsibiyətindən və dini etiqadından asılı olmayaraq, hər bir homotomimiz, milli monsibiyətindən və dini etiqadından asılı olmayaraq, hər bir homotomimiz, dövlət orqanları ilə birləşdirənləridir. Bütün dünyaya bilməlidir ki, Azərbaycan xalqı müstəqillik özü və iradesi ilə qarşılıqlı olasığı və tosirinin çoxosluq ononosu, onların ümumi taleyi və goləcək elementlərlə dolğunlaşmışdır. Düşsüñür ki, indi "azərbaycanlılıq" artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər.

Azərbaycanlıq xalqımızın çox ozabəziyyətlər bahasına nail olduğu tarixi sərvətdən. Bu, ilk növbədə, real müstəqilliyo nail olmağı, vahid və bölgələnməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsi siyasi osasıdır. Bu gün azərbaycanlıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanışı yaşamاسının, ölkədə yaşayan bütün etnosların qardaşlıcaqına qarşılıqlı olasığı və tosirinin çoxosluq ononosu, onların ümumi taleyi və goləcək müstəqil Azərbaycanın bütövülüyü, inkişafı və fərqliyi uğrunda birgə mübarizənə tərəfdaşlığıdır.

Azərbaycanlıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiyyəti, demokratianın, sorbst iqtisadiyyat, sosial həyat şəraiti inkişafı uğrunda işləməsi tərəfdaşlığıdır. Fikrimizdə, Dövlət vətəndən lazımı şəkildə qiyamətləndirilir. Diasporun osas prinsipi milli-monovli dövlət orqanlarının qorunub, topluq və digər məsələlərdən ibarətdir. Diaspor toşkilatları cənubi zamanda güclü Azərbaycan lobibisinin formalasılması istiqamətində faaliyyət göstərir. Bu istiqamət döxtərlər xarici ölkələrdə tətbiq olunur.

Heydər Əliyevin Azərbaycanda hakimiyət qoymasından sonra diaspora quruculuğu sahəsində nailiyyətlərinin davamı goldır. İndi dünya azərbaycanlıları arasında toşkilatlaşma özünlər on yüksək soviyyəsindədir. Əldə edilən noticolar dövlətimizdən lazımı şəkildə qiyamətləndirilir. Diasporun osas prinsipi milli-monovli dövlət orqanlarının qorunub, topluq və digər məsələlərdən ibarətdir. Diaspor toşkilatları cənubi zamanda güclü Azərbaycan lobibisinin formalasılması istiqamətində faaliyyət göstərir. Bu istiqamət döxtərlər xarici ölkələrdə tətbiq olunur.

Azərbaycanlıq ideologiyasının simvolu idi. Bu gün dövlətçiliyimizdən həm tarixi-nozori ononolər, iş üssürlər, loyqatlı qorunub saxlanılır. Fikrimizdə, Dövlət vətəndən lazımı şəkildə qiyamətləndirilir. Diasporun osas prinsipi milli-monovli dövlət orqanlarının qorunub, topluq və digər məsələlərdən ibarətdir. Diaspor quruculuğu, soyadımızın milli-birliliyindən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici siyasetdə müsəkkələr diaspor quruculuğuna, soyadımızın milli-monovli birliliyin təmən olunmasına mühüm diqqət yetirir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyaset yaxın goləcəkdə Azərbaycan diasporunun də möhkəmləndirilməsi, onun böyük tarixi, qədərli yerimiz olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlliində yaxından iştirak edəcəyindən xəbər verir. Diaspor quruculuğu ümummilli iş olduğundan, hər birimiz öz imkanları daxilində bu prosesə yardım etmək vəsiyyətindən, Azərbaycanlıq ideyasının harada yaşasından asılı olmayıaraq, hər bir soyadımızın şüurunda özüño möhkəm yer tutmaşası üçün olımızdan goloni osirgəməməliyik.

Azər Əlizadə

"Azərbaycan Respublikasının Prezidenti yanındakı Kütləvi İnformasiya Vəsaitörünün İnkışafına Dövlət Dəstəyi Fondundan keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

**12 fevral**

Pxençhan-2018 Qış Olimpiya Oyunlarının dördüncü günündə 7 dəst medal sahibini təbib. Almaniya millisi öz hesabına daha bir qızıl, bir gümüş və bir bürünc medal yazdıraraq liderliyini davam etdirib.

Fıgurlu konkisürmə

Sorbost programın yekununda 118,10 xal toplayan Kanada yarışın qalibi adını qazanıb.



Pxençhan-2018:

Norveç liderliyi ələ keçirdi



Olimpiya bayraqı altında çıxış edən rusiyalı cütlük yarışı ikinci, ABŞ tomsilçiləri iso üçüncü pillədə yekunlaşdırıblar.

Biatlon (pursuit)

Kişilər arasında biatlonun 12,5 kilometr mosafoyo pursuit yarışlarında Fransa tomsilçisi Martin Fourcade marşrutu 32 dəqiqə 51 saniyəyə qot edərək foxri kürsünün yüksək pilləsindən qalxıb. İsveçli Sebastian Samuelsson yarışı ikinci, Almaniya tomsilçisi Benedikt Doll iso üçüncü pillədə başa vurublar. Biatlonun 10 kilometr mosafoyo pursuit yarışlarında qadınların mübarizəsində Almaniya atleti Laura Dahlmeier 30 dəqiqə 35 saniyə göstərici ilə Olimpiya çempionu olub. Slovakiyalı Anastasiya Kuzmina gümüş, fransalı Anais Bescond iso bürünc medala sahib olublar.

Fristayl (məqul)

Kişilərin mübarizəsində 86,63 xalla Kanada idmançısı Mikael Kingsbri ikinci olub. Avstraliyalı Matt Graham yarışı ikinci, Yaponiya atleti Daiči Hara iso üçüncü yerdə tamamlayıblar.

Snoubord (sloupstayl)

Qadınlar arasında snoubord yarışlarının sloupstayl növündə qalib adına 83 xalla ABŞ tomsilçisi Jamie Anderson sahib olub. Kanadalı atlet Laura Blouin gümüş, finlandiyalı Enni Rukajarvi iso bürünc medalı oldu ediblər.

Konkisürmə (1500 metr)

Qadınlar arasında 1500 metr mosafoyo konkisürmə yarışlarında holländiyalı idmançısı Irin Vüst 1 dəqiqə 54 saniyə notico ilə Olimpiyanın qızıl medalına sahib olublar. Üçüncü yer uğrunda görüşdə iso Olimpiya bayraqı altında çıxış edən rusiyalı idmançılar Norveç 8:4 hesabı ilə qalib golorok bürünc medal qazanıblar.

Xizək (tramplindən tullanma)

Qadınlar arasında xizək tramplindən tullanma yarışlarında norveçli Marcin Lundbi qızıl, almaniyalı Katarina Althaus gümüş, Yaponiya tomsilçisi Sara Takanashi bürünc medalı sahib olublar.

13 fevral

Pxençhan-2018 Qış Olimpiya Oyunlarının beşinci günündə - fevralın 13-də atletlər 9 dəst medal uğrunda mübarizə aparıblar.

Dağ xizəkciliyi (slalom)

Dağ xizək yarışlarının slalom növündə 2 dəqiqə 6 saniyə göstərici ilə Avstriya idmançısı Marcel Hirscher Olimpiya çempionu olub. Fransalı xizəkçilər Aleksiis Pinturo və Viktor Muffat-Jeandet ilk üçlükdə qorarlaşıblar.

Kerlinq (qarışlıq)

Kerlinq üzrə qarışlıq cütlüklerin yarışlarının final oyununda Kanada idmançıları İsveçrəni 10:3 hesabı ilə möğləb edərək Olimpiyadanın qızıl medalına sahib olublar. Üçüncü yer uğrunda görüşdə iso Olimpiya bayraqı altında çıxış edən rusiyalı idmançılar Norveç 8:4 hesabı ilə qalib golorok bürünc medal qazanıblar.

Sort-trek (500 metr)

Qadınlar arasında 500 metr mosafoyo sort-trek yarışlarında İtalya idmançısı Arianna Fontana 42 saniyəlik notico ilə Pxençhan-2018-in qızıl medalına sahib olub. Hollandiyalı Yara Van Kerckhof yarışı ikinci, Kanada atleti Kim Boutin iso üçüncü pillədə başa vurublar.

Konkisürmə (1500 metr)

Qadınların 1500 metr mosafoyo konkisürmə yarışlarında Hollanda idmançısı Kyeld Nuis 1 dəqiqə 44 saniyəlik notico ilə foxri kürsünün on yüksək pilləsindən qalxıb. Onun komanda yoldaşı Patrik Roest iso gümüş medalı oldu edib. Koreya Respublikasından olan Kim Min Seok iso yarışı üçüncü pillədə başa vurublar.

Kirşa (fərdi)

Kirşa idman növü üzrə qadınlar arasında fordi yarışlarında Almaniya tomsilçiləri Natali Qeyzenberger və Dayana Eitberger ilk iki pilləde iso Yaponiya atletləri Nao Kodaira və Miho Takagi yer alıblar.

Xizək (sərbəst)

Olimpiyadanın beşinci günündə sorbst xizək yarışlarında iki dəst medal sahibini təbib. Belo ki, qadınların yarışında İsveçli Stina Nilsson birinci, Norveç tomsilçisi Maiken Kasperson Falla ikinci, Olimpiya bayraqı altında çıxış edən rusiyalı atlet Yuliya Belarukova iso üçüncü olublar. Kişilərin mübarizəsində iso Norveç xizəkçisi Yohannes Hoesflot Klaebo qızıl medal qazanıb. İtaliyalı Federiko Pellegrino turnirdə gümüş, Rusiya idmançısı Aleksander Bolşunov iso bürünc medalı kifayotlomlu olublar.

14 fevral

Pxençhan-2018 Qış Olimpiya Oyunlarının altıncı günündə 4 dəst medal sahibini təbib.

Snoubord (haf-payp)

Kişilər

Kişilər arasında snoubord yarışlarının haf-payp növündə qalib adına 97,75 xalla ABŞ tomsilçisi Shaun Vayt sahib olub. Yaponiyalı Ayumu Hirano gümüş, Avstraliya idmançısı Skoti Ceyms iso bürünc medalı oldu ediblər.

Kirşa (cütlükler)

Kirşosurmo idman növü üzrə kişi cütlüklerin yanında Almaniya tomsilçiləri Tobias Windln vo Tobias Arlt Pxençhan-2018-in qızıl medalını oldu ediblər. Peter Penz vo Georg Fişlerden ibarət Avstriya cütlüyü yarışı ikinci, digor almaniyalı idmançılar Tini Egert və Saşa Benecken iso üçüncü pillədə başa vurublar.

Konkisürmə (1000 metr)

Qadınların 1000 metr mosafoyo konkisürmə yarışlarında Hollanda idmançısı Jorien Ter Mors 1 dəqiqə 13 saniyəlik notico ilə foxri kürsünün on yüksək pilləsindən qalxıb. Digor iki pilləde iso Yaponiya atletləri Nao Kodairi və Miho Takagi yer alıblar.

Xizək (ikinövcülük)

Kişilər arasında xizək ikinövcülüyü üzrə 10 kilometr mosafoyo yarışlarında qızıl medala Almaniya idmançısı sahib olub. Belo ki, marşrutu 24 dəqiqə 51 saniyəyə qot edən Erik Frenzel bütün roqiblərindən üstün olub. Digor iki pilləde iso Niderlandlı Yorrit Berqsmay və İtaliya atleti Nikola Tumoleron yer alıblar.

15 fevral

Pxençhan-2018 Qış Olimpiya Oyunlarının yedinci günündə atletlər 9 dəst medal uğrunda yarışlarıb. Almaniya millisi öz hesabına oləvə iki qızıl və bir bürünc medal yadzırarəq liderliyini möhkəmləndirib. İspaniya snoubord, Sloveniya iso biatlon yarışlarında ilk medalını qazanıb.

Xizək (sərbəst)

Sorbost xizək üzrə qadınlar arasında 10 kilometr mosafoyo mübarizədə məsafəni 25 dəqiqəyə qot edən norveçli Ragnhild Haqa Pxençhan-2018-in çempionu olub. İsveç tomsilçisi Şarlotté Kallanın gümüş medal qazanıb. Yarışda cəmi notico göstərdikləri üçün

Norveç xizəkçisi Marit Byoergen və finlandiyalı Krista Parmakoski bürünc medala la-yiq görünləblər.

Konkisürmə (10 min metr)

Kişilərin 10 min metr mosafoyo konkisürmə yarışlarında kanadalı Ted-Yan Bloemen 12 dəqiqə 39 saniyəlik notico ilə Olimpiya rekorduna imza ataraq qızıl medal qazanıb. Digor iki pilləde iso Niderlandlı Yorrit Berqsmay və İtaliya atleti Nikola Tumoleron yer alıblar.

Snoubord (kross)

Kişilər arasında snoubord yarışlarının kross növündə qalib adına Fransa tomsilçisi Piyer Vaultier sahib olub. Avstraliya tomsilçisi Jerrid Huqes gümüş, İspaniya idmançısı Regino Hernandez iso bürünc medal oldu ediblər.

Biatlon (fərdi)



Qadınlar (15 km)

Oyunların yedinci günündə biatlon yarışlarında iki dəst medal sahibini təbib. Qadınlar arasında 15 kilometr mosafoyo fordi yarışlarında İsveç idmançısı Anna Oberq marşrutu 47 dəqiqə 7 saniyəyə qot edərək bütün roqiblərini qabaqlayıb. Slovakiyalı Anastasiya Kuzmina yarışı ikinci, Almaniya atleti Laura Dahlmeyer iso üçüncü pillədə başa vurublar.

Kişilər (20 km)

Kişilər arasında 20 kilometr mosafoyo fordi yarışlarında iso norveçli Yohannes Tingnes Boc 48 dəqiqə 3 saniyəlik notico ilə foxri kürsünün on yüksək pilləsindən qalxıb. Sloveniya idmançısı Yakov Fak gümüş, Avstriya tomsilçisi Dominik Landertinger bürünc medalı sahib olublar.

(ardı 5-ci səhifədə)





(əvvəli 4-cü səhifədə)

Fıqurlu konkisürmə (sərbəst)

Fıqurlu konkisürmə yarışlarının sorbost programında 235,90 xalla Almanya tomsilçiləri Alyona Savchenko və Bruno Massot Olimpiya çempionu adını qazanıblar. Çinli tütük Vencinc Sui və Cong Han gümüş, Kanada atletləri Meagan Duhamel və Erik Radford bürünc medal qazanıblar.

Dağ xızəkçiliyi (sürətli eniş)

PyeongChang-2018 Qış Olimpiya Oyunlarında dağ xızəkçiliyi yarışlarında iki dəst medal uğrunda mübarizə aparıblar. Kişi arasında sırotdı eniş yarışlarında ilk iki pillədə norveçli xızəkçilər Aksel Lund Svindal və Kjetil Jansrud qorarlaşıblar. İsvəçrəli atlet Bit Feuz iso yarıçı üçüncü pillədə tamamlayıb.

Nəhəng slalom (qadınlar)

Qadınların nəhəng slalom yarışlarında iso ABŞ tomsilçisi Mikaela Shiffrin bütün röqiblərindən üstün olub. Norveçli Ragnhild Mowinckel gümüş, italyanlı Federica Brignone bürünc medalaya layiq görünlərlər.

Kirosürmə idmanı üzrə kişilərin komanda yarışında Almaniya birinci, Kanada ikinci, Avstriya iso üçüncü pillədə yer alıblar.

16 fevral

PyeongChang-2018 Qış Olimpiya Oyunlarının sonnecini günde 7 dəst medal sahibini təbib. Belarus fristayl, Böyük Britaniya iso skeleton yarışlarında ilk medalını qazanıb.

Snowbord (kross)

Qadınlar arasında snowbord yarışlarının kross növündə qalib adına İtaliya tomsilçisi sahib olub. Fransa atleti Celia Pereira gümüş, Çexiya idmançısı Yeva Samkova iso bürünc medalı olsadı.

Konkisürmə (5 min metr)

Qadınların 5 min metr məsafəyə konkisürmə yarışlarında holländiyalı atlet Esme Visser 6 dəqiqə 50 saniyə noticə ilə PyeongChang-2018-in çempionu olub. Digər iki pillədə iso çexiyalı Martina Sanikova və Olimpiya bayrağı altında çıxış edən rusiyalı Nataliya Voronina yer alıblar.

Xızək (sərbəst)

Sorbost xızək üzrə kişilər arasında 15 kilometr məsafəyə mübarizədə marşrutu 33

dəqiqə 43 saniyəyə qot edən İsvəçrə atleti Dario Cologna bütün röqiblərindən üstün olub. Norveç xızəkçisi Simen Hegstad Krueger gümüş, Rusiya idmançısı Denis Spitsov bürünc medalı olsadı.

Skeleton

Skeleton yarışlarında kişilərin mübarizəsində Koreya Respublikasından olan Yun Sunghbin 50 saniyə noticə ilə birinci pillədə qorarlaşıb. Rusiyalı Nikita Tregubov yarıçı ikinci, Dom Parsons (Böyük Britaniya) iso üçüncü yerdə başa vurublar.

Fristayl

Fristayl idmanı növü üzrə qadınların yarışında Belarus tomsilçisi Anna Huskova 96,14 xalla foxri kürsünün on yüksək pilləsinə qalxıb. İlk üçlükdə çinli atletlər Sin Janq və Fanyu Kong qorarlaşıblar.

Dağ xızəkçiliyi

Olimpiadada atletlər dağ xızəkçiliyi yarışlarında iki dəst medal uğrunda mübarizə aparıblar. Kişi arasında "Super-G" kateqoriyasında avstriyalı Matthias Mayer 1 dəqiqə 24 saniyə noticə ilə Olimpiya çempionu adını qazanıb. İsvəçrəli Bit Feuz ikinci, Norveç tomsilçisi Kjetil Jansrud iso üçüncü olublar.

Slalom

Qadınlar arasında slalom yarışlarında İsvəç xızəkçisi Frida Hansdotter 1 dəqiqə 38 saniyə ilə foxri kürsünün on yüksək pilləsinə qalxıb. İsvəçrəli Vendla Holdener gümüş, Avstriya xızəkçisi Katarina Halluber bürünc medalı olsadı.

17 fevral

PyeongChang-2018 Qış Olimpiya Oyunlarının doqquzuncu günde 9 dəst medal sahibini təbib. "Ağ Olimpiada"da Polşa ilk medalını xızəkli böyük trampindən tullanma, Lixtensteini iso dağ xızəkçiliyi yarışlarında qazanıb.

Fristayl (slopstayl)

Fristayl idmanının slopstayl növü üzrə qadınların yarışında İsvəç idmançıları ilk iki pillədə yer alıblar. Sara Hoefflin 91,20 xalla Oyunların qızıl medalına sahib olub. Onun komanda yoldaşı Matilda Qremuad ikinci, Böyük Britaniya tomsilçisi Izabel Atkins üçüncü olublar.

Biatlon (mass-start)

Qadınlar arasında biatlon idmanının 12,5 kilometr məsafəyə mass-start yarışlarında Slovakia tomsilçisi Anastasiya Kuzmina məsafəni 35 dəqiqə 23 saniyəyə qot edərək birinci olub. Bu, slovakiyalı idmançının PyeongChang-2018-də üçüncü medalıdır. Belə ki, Anastasiya Kuzmina biatlonun müxtəlif növlərində dəha iki gümüş medala sahib olub. Belaruslu Darya Domracheva yarıçı ikinci, Norveç atleti Tiril Echhoff iso üçüncü pillədə başa vurublar.

Xızək (Sərbəst)

Sorbost xızəkçilik üzrə qadınlar arasında 5 kilometr məsafəyə estafet yarışlarında marşrutu 51 dəqiqə 24 saniyəyə qot edən Norveç komandası bütün röqiblərindən üstün olub. İsvəç xızəkçiləri ikinci, Olimpiya bayrağı altında çıxış edən rusiyalı atletlər iso üçüncü olublar.

Fıqurlu konkisürmə (sərbəst)

Kişi arasında fıqurlu konkisürmə yarışlarında sorbost programı üzrə morholosino yekun vurulub. Görən idman mübarizəsi şəraitində keçən yarışda 317,85 xalla yaponiyalı Yuzuru Hanyu Olimpiya çempionu adını qazanıb. Digər Yaponiya tomsilçisi Soma Uno gümüş, İspaniya tomsilçisi Xavier Fernandez iso bürünc medala sahib olublar.

Dağ xızəkçiliyi ("Super-G")

Olimpiadada qadınlar arasında dağ xızəkçiliyi yarışlarının "Super-G" kateqoriyasında çexiyalı Ester Ledecka 1 dəqiqə 21 saniyə noticə ilə PyeongChang-2018-in çempionu olub. Av-

striyalı Anna Veit ikinci, Lixtensteini tomsilçisi Tina Weiratheriso üçüncü yerdə qorarlaşıblar.

Sort-trek

"Ağ Olimpiada"nın doqquzuncu gündə sort-trek yarışlarında iki dəst medal sahibini təbib. Qadınlar arasında 1500 metr məsafəyə yarışlarında Koreya Respublikasından olan Choi Minjeong 2 dəqiqə 24 saniyə göstərici ilə Olimpiya çempionu adına sahib olub. Çinli Li Jinyu və Kanada atleti Kim Boutin ilk üçlüyü qapayıblar. Bu, Kim Boutinin PyeongChang-2018-də ikinci bürünc medalıdır.

Sort-trek (1000 metr)

Kişi arasında 1000 metr məsafəyə yarışlarında iso Kanada idmançısı Samuel Girard foxri kürsünün on yüksək pilləsinə qalxıb. Marşrutu 1 dəqiqə 24 saniyəyə qot etmək kəndəli atlet üçün yeterli olub. ABŞ idmançısı Con-Henri Kruger gümüş, Seo Yira (Koreya Respublikası) bürünc medala layiq görünlərlər.

Skeleton

Skeleton yarışlarında qadınların mübarizəsində britaniyalı atlet Lizzi Yarnold 51,46 saniyə noticə ilə birinci pillədə qorarlaşıb. Almaniyalı Jakuline Loellinger gümüş, digər britaniyalı idmançı Laura Ditz bürünc medala sahib olublar.

Xızək (trampindən tullanma)

Kişi arasında xızəkli böyük trampindən tullanma yarışlarında Polşa idmançısı Kamil Stoch birinci olmaqla ölkəsinə ilk medalı qazandı. Almanya xızəkçisi Andreas Wellingler yarıçı ikinci, norveçli Robert Cothamsson iso üçüncü pillədə tamamlayıblar.

18 fevral

PyeongChang-2018 Qış Olimpiya Oyunlarının onuncu günde altı dəst medal uğrunda mübarizə aparıblar. Norveç "Ağ Olimpiada"da medal sıralamasında birinci pilləyə yüksələr.

Kişi arasında biatlon üzrə 15 kilometr məsafəyə mass-start yarışlarında Fransa tomsilçisi Martin Furkade marşrutu 35 dəqiqə 47 saniyəyə qot edərək birinci olub. Bu, fransalı idmançının PyeongChang-2018-də ikinci medalıdır. Belə ki, Martin Furkade biatlonun pursuit yarışlarında da birinci olub. Almaniyalı Simon Semp yarıçı ikinci, Norveç atleti Emil Hegle Svendsen iso üçüncü pillədə bəşərə vurublar.

Fristayl

Bu növ üzrə yarışlarda 2 dəst medal sahibini təbib. Slopstayl növü üzrə kişiçilərin yarışında Norveç tomsilçisi Oystein Braateni 95 xalla Olimpiya çempionu adını qazanıb. ABŞ idmançısı Nik Qoepper ikinci, kanadalı Aleks Beaulieu-Marand üçüncü olublar.

Kişi arasında hava akrobatiyik yarışında iso Ukrayna atleti Aleksandr Abramenko 128,51 xalla foxri kürsünün on yüksək pilləsinə qalxıb. Bu, Ukraynanın Qış Olimpiya Oyunları tarixində üçüncü qızıl medalıdır. ABŞ idmançısı Nik Qoepper ikinci, kanadalı Aleks Beaulieu-Marand üçüncü olublar.

Konkisürmə

"Ağ Olimpiada"da qadınlar arasında 500 metr məsafəyə konkisürmə yarışlarında yaponiyalı Nao Kodaira 36,94 saniyə göstərici ilə bütün röqiblərini qabaqlayıb. Koreya Respublikasından olan atlet Li Sanq-Hva ikinci, Çexiya idmançısı Karolina Yerbanova iso üçüncü pillədə yer alıblar.

Dağ xızəkçiliyi

PyeongChang-2018-də kişiçilərin dağ xızəkçiliyi yarışlarının böyük slalom növündə Avstriya idmançısı Marsel Hirser 2 dəqiqə 18 saniyə noticə ilə qızıl medalda sahib olub. İlk üçlüyü Norveç tomsilçisi Henrik Kristoffersen və fransalı Aleksi Pinturault qapayıblar.

Sorbost xızəkçilik üzrə kişiçilər arasında 10 kilometr məsafəyə estafet yarışlarında marşrutu 1 saat 33 dəqiqə 4 saniyəyə qot edən Norveç komandası bütün röqiblərindən üstün olub. Rusiya xızəkçiləri ikinci, Fransa atletləri iso üçüncü olublar.

1000-ci qızılın sahibi müəyyənləşdi

Yaponiyalı fıqurlu konkisürmən Yudzuru Hanyu Qış Olimpiya Oyunlarının 1000-ci qızıl medalını PyeongChang Olimpiadasının birnəfərlər yarışlarında qazanıb.

Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında verilən məlumatə görə, Hanyu fevralın 17-də PyeongChangda ali dərəcəli mükafatı Soçi olimpiyadakı tokrat etməklə qazanıb. Gümüş medala yaponiyalı Soma Uno, bürüncə medala Xavier Fernandez sahib olub.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarının ilk medalı Amerikalı konkisürən Carlz Cutrone olub. O, 1924-cü il yanvarın 26-də Şəmoni Olimpiadasında 500 metr məsafədə qalib golub.

Koreya yığmasına Nobel sülh mükafatı veriləcək?

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, hokkey üzrə Olimpiya çempionu Anjela Ruqqero qadın hokkeyilərdən ibarət birləşmiş Koreya yığmasına Nobel sülh mükafatının tövdimə olunmasını təklif edib. Bu barədə hərakətçi deyib: "Mon çox istərdim ki, komanda Nobel sülh mükafatı alınlı. Onları atdıqları addımı qeyd etmək lazımdır".

Xatırladıq ki, Koreya 1953-cü ildə parçalandıqdan sonra Cənubi Koreya və Şimali Koreya arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, bu ölkələr PyeongChang Qış Olimpiya Oyunlarında qadın hokkeyilərdən ibarət vətəndaşlıq komandası ilə tomsil olunublar.

Qışdan sonra yayı gözləyən tonqalı qərar verə bilmir

Tonqalı Krallığını tomsil edən idmançı Pita Taufatofua etiraf edib ki, öz idman karyerasında üçüncü olimpiyadada forqlı - si idman növündə iştirak etmək istoyır. O, Rio-2016-nın açılış mərasimində Tonqa bayrağını çılpaq və bödəni yağılmış vəziyyətdə dalğalandıraq bütün dünyadan diqqətini colb etmişdi. Braziliyada keçirilən olimpiyadada idmançı tackvondo üzrə yarışlarda iştirak etmiş və ilk raundda mübarizəni dayandırmışdı. "RIA Novosti"nın verdiyi məlumatə görə, PyeongChang-2018 Qış Olimpiya Oyunlarının açılış mərasimində Taufatofua 2016-cı ildəki şounu toktar göstərib. Krallığın yeganə tomsilçisi olan idmançı Koreyada xızək yarışlarında iştirak etdək. Otuz dörd yaşlı tonqalı at-

let deyib: "Həlo ki, tam qorara gəlməmişəm, amma yeniliyi cətiyacım var. İdman növərinə gəldikdə, bundan sonra özümü su idman növündən birində sınaq istəyirəm".

"Bu yol (PyeongChang-2018-o qədər) həyatında on mürəkkəbi olub. Rio-2016-dan sonra mono yenilik lazımdı. Uzun məsafələr və qar haqqında heç bir molumat yox idi. Mon xızək sürəməyə öyrəndim və Tonqa üçün ikinci dəfə Olimpiyadada iştirak etmək möqsədini qarşımı qoydım. Qarın üzərində bir neçə həftə xızək sürməşəm və trass imkan verərəm, dəha çox sürəcəyim", - deyə idmançı vurgulayıb.

**Yaponiyalı idmançı "dopinqdə" iləşdi**

PyeongChang-2018 Olimpiya Oyunlarında ilk dəfə dopinqdən istifadə hadisəsi qeydə alınıb.

Buz üstü sırotdı konkisürmə yarışının iştirakçısı, Yaponiya idmançısı Key Sayto dopinq testindən keçə bilmediyib. 21 yaşlı yapon idmançısının qanında qadağan edilmiş dorman preparatı aşkar olunub. Preparatın adı aqıqlanır.



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Dahi şəxsiyyət, ümumilli lider Heydər Əliyevin idmanə və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı bu gün layiqincə davam etdirilir. Gənc nəsil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi idman siyasətini dəstəkləyir, ölkəmizin çiçəklənməsi naminə öz istedad və bacarıqlarını əsirgəmir. Ölkədə idman və Olimpiya Hərəkatına yüksək səviyyədə diqqət və qayğı göstərildiyi bir vaxtda uşaq və gənclərimiz idmanə böyük maraq göstərir, öz sağlamlıqlarının qeydində qalırlar. Çünkü bunun üçün respublikamızda hər cür şərait yaradılıb. İdmana marağı olan, onu sevən uşaq və gənclərimiz həm müxtəlif klublarda, həm də orta və ali təhsil məktəblərində idmanla məşğul olmaq imkanına malikdirlər. Respublikamızın qocaman təhsil ocaqlarından olan Azərbaycan Texniki Universitetində (AzTU) bu məsələ xüsusilə, diqqətdə saxlanılır. Mühəndislər yetişdirən ali təhsil ocağında tələbələr elm və biliklərə yiyələnməklə yanaşı, idmanın müxtəlif növləri ilə məşğul olur, öz sağlamlıqlarının qayğısına qalırlar.

Universitetin zəngin idman ananaları var

Azərbaycan Texniki Universiteti 1950-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində adı çökilən ali məktəbin tələbələri həm təhsildə, həm də idmanda müxtəlif uğurlara nail olublar. Əlbəttə, bu, ilk növbədə rəhbərliyin yaradıldığı şəraitdən, sonra isə tələbələrin idmana olan marağından xəbər verir. Buyaxınlar da “Olimpiya dünyası” qəzeti olaraq ali təhsil ocağının idman həyatı barəsində məlumat əldə etmək üçün universitetin idman sarayında olduq. Burada bizi AzTU-nun idman klubunun müdürü Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, SSRİ idman ustası Aydin Ağəliyev qarşılıdı. Müsahibimizlə görüşdə universitetin idman nailiyyətləri və buranı təmsil edən tələbələrin nəticələri ilə bağlı maraqlı məlumat əldə etdik. Aydin Ağəliyevin bildirdiyinə görə, universitetdə tələbələr arasında idmana maraq böyükdür: “Digər ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Texniki Universitetində də idman diqqət mərkəzində saxlanılır. Gənclərimiz burada təhsillə yanaşı, sağlamlıqlarının da qeydinə qalırlar. Tələbələr yaxşı bilirlər ki, idman sağlamlıqdır. İndiki dövrdə gənclərimiz, həm öz sağlamlıqlarının qayğısına qalmaq, həm də bədən quruluşlarını ideal formaya salmaq üçün idmana həvəs göstərirler. Təhsil müəssisələrində tələbələr üçün lazımı şərait yaradılıb. Bu gün bir çox qabaqcıl universitetlərdə olduğu kimi, AzTU-da da idmançı-tələbələrin maraqları nəzərə alınır. Tələbələr burada həvəslə möşq edir, idmanın sırlarını yiyələnir, yaradılan şəraitdən maksimum dərəcədə istifadə etməyə çalışırlar.”

Şübhəsiz ki, məşqlərin keyfiyyətli, səmərəli keçməsi üçün lazımlı olan amillərdən biri həvəsdirso, ikincisi, əlverişli şərait və lazımı idman qurğularıdır. Mütəxəssislər təsdiq edirlər ki, məşqlərdə əyani surətdə müxtəlif avadanlıqlarla tanış olmayanlar (məsələn kəndir, turnik və s.), normativləri düzgün yeriñə yetirməyənlər yarışlarda çətinlik çəkir-lər. Bəs, görəsən, AzTU-da vəziyyət necədir? Bu barədə danışan Aydin müəllim bildirdi ki, universitetdə tələbələrin idmanla məşğul olması üçün hər cür şərait mövcuddur: "Universitetimizin idman sarayı buyaxınlarda əsaslı tomir olunub. Burada müxtəlif növlər üzrə hazırlanmaq olmaq üçün zallar, stadion var. Bu isə, şübhəsiz ki, tələbələrimizin idmanla məşğul olmaq imkanlarını daha da genişləndirir. Onlar müxtəlif yarışlarda iştirak edir və uğurlu nəticələri ilə bizi sevindirirlər. Qeyd edim ki, Azərbaycan Texniki Universitetinin idman sarayı 1973-cü ildə istifadəyə verilib. Böyük imkanları olan kompleks universitetin idman həyatında mühüm rol oynayır. Burada atletika maneqi, tre-najor, futbol, basketbol, güloş, boks və ağır-liquqaldırma zalları fəaliyyət göstərir. AzTU-nun idman kompleksi müxtəlif illərdə beyn-

Ali təhsil ocağı idmandakı uğurları ilə də fərqlənir



nəlxalq yarışlara ev sahibliyi edib. Bunların arasında xüsusilə, boks yarışlarını qeyd etmək istərdim. Sarayda, həmçinin ümmümilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlər də keçirilib. Fərəhli deyə bilərəm ki, əvvəllər olduğu kimi, indi də universitetimiz idman sahəsində çox böyük nailiyatlar qazanıb.”

**“Qalibiyətə gedən yolda
psixoloji hazırlıq
çox vacibdir”**

Söhböt zamanı məlum oldu ki, Aydın Ağəliyev iki ildir ki, idman klubuna rəhbərlik edir və bununla yanaşı, o, uzun illərdir ki, tələbə-idmançılarla basketbolun sırlarını öyrədir. İdman sahəsində kifayət qədər təcrübəsi olan klub müdürü idmançıların psixoloji hazırlığı ilə bağlı fikirlərini də bizimlə bölüşdü: “İdman təkçə fiziki və texniki-taktiki hazırlanıqdan ibarət deyil. “İnam qələbənin yarısıdır” ifadəsi təsadüfi olaraq işlənmir. Bu, o deməkdir ki, qalibiyətə gedən yolda psixoloji hazırlıq çox vacibdir. Klubda çalışan məşqçi-müəllimlərin hamısı öz işlərinə yaxşı boləddirlər. Biz hamımız bilirik ki, yarış-qabağı idmançını ruhlandırmaq, onda qələbə əzmi yaratmaq lazımdır. Komanda oyunlarında isə vəziyyət bir qədər başqadır. Məsələn mən basketbolçuları ruhlandırmaq, həvəsləndirməklə yanaşı, həm də onlara yoldaşlığı aşılamağa çalışıram. Bir də görürsən, elə idmançılar olur ki, ekoistlik edib topu götürərək tək irəliləməyə, fərqlənməyə can atırlar. Bu isə yanlış addımdır. Komanda oyunu kollektiv oyundur, burada həmroylıq əsas şortdır. Çalışıram ki, yetirmələrimə kollektiv oyun tərzini aşılayım. Çünkü ancaq bu halda müvəffəqiyyət qazanmaq olar”.

Texniki universitetin idman klubunun müdürü müavini, sərbəst güləş və cüdo üzrə məşqçi Gülağa Sadıxovun fikrincə isə psixoloji hazırlığı yerində olmayan idmançı heç bir halda qalib ola bilməz. O, belə düşünür ki, idmançı yarışa hazırlığın ilk gündündən etibarən yalnız qələbo barədə düşünməli və maksimum nəticə üçün çalışmalıdır. "Deyərdim ki, idmançıda psixoloji, texniki-taktiki və fiziki hazırlıq bir-birləri ilə vəhdət təşkil etməlidir. Əlbəttə, bunların hər biri vacibdir. Lakin əgər idmançı daxilən özünə inanmırsa, o, nə qədər güclü olsa da, qalib ola bilməyəcək. Bu mənada bizim üzərimizə çox böyük məsuliyyət düşür. Çalışarıq ki, idmançılarıımız yarışqabağı həyəcan keçirmək yerinə, özünəinamlı və mübariz olsunlar. Çünkü yarışda həyəcan idmançıya mane olan, onun

Həşdə həyəcan idmançıya malez olan, onu əlini-qolunu bağlayan osas amildir. Biz yarış zamanı heç də tələbələrimizdən az həyəcan keçirmirik, sanki onlarla birlikdə mübarizə aparırıq. Amma məğlubiyyəti də unutmaq olmaz. Uduzan tələbəyə də dəstök olub, onu ruhdan düşməyə qoymurraq. Elə idmançılar var ki, uduzmaqdən qorxduqları üçün mübarizədən qaçırlar. Bu isə çox pis haldır. Biz yetirmələrimizi inandırmağa çalışırıq ki, məğlubiyyət acısını dadmasan, qələbənin şि-

**ENTİ YANINDA
RİNİN
ONDU**

İdman klubunun müdürü bizimlə söhbət zamanı vurğuladı ki, ənənəvi olaraq hər il keçirilən universiadalarda, spartakiadalarda və müxtəlif yarışlarda universitet kollektivi komanda hesabında ilk yerlərdən birini tutur. Keçən il təşkil olunan universiadada Texnik Universitetin komandası yalnız Bədən Təbiyəsi və İdman Akademiyasından geri qalaradı ikinci olub. Həmçinin öton il keçirilən futbol çempionatında bu təhsil ocağının futbolçuları uğurla çıxış edərək 33 komanda arasında dördüncü yerdə sahib çıxıblar. Öton il keciri-

- diotexnika və rabitə, elektrotexnika və energetika, nəqliyyat, maşınqayırma, metallurgiya, mühəndis biznesi və menecment, xüsusi texnika və texnologiya, xarici tələbələr üzrə dekanlıq) fəaliyyət göstərir. Əlbəttə ki, həmin fakültələrdə təhsil alan tələbələr biri-biri ilə roqabət aparır, ən yaxşı nəticəni qazanmağa çalışırlar. Aydın Ağəliyevin sözlərinə görə, bu fakültələrin tələbələrinin demək olar ki, hamısı fəallığı ilə seçilir. Yarışlar zamanı isə onlardan ən bacarıqlı və fəalları komandaya cəlb olunurlar.

Təhsil və idman vəhdət təşkil etməlidir

Mütəxəssislər hesab edirlər ki, idmanla məşqul olmaq kimliyindən asılı olmayaraq hamı üçün vacibdir. Çünkü sağlam olmadan heç bir sahədə səmərəli fəaliyyət göstərmək mümkün deyil. Fiziki cəhətdən möhkəm və enerjili insan özünə də, cəmiyyətə də faydalıdır. Bu, tələbələrə də aiddir. Sərbəst güloş üzrə məşqçi-müəllim Gülağa Sadıxov bu fikirdədir ki, mütəmadi olaraq kitab oxuyan, stol arxasında yazı yazan insan mütləq gündə 1,5 -2 saat idманa vaxt ayırmalıdır. “Idman təkcə bədəni sağlam etmir. O, həm də ruhun sağlam olmasına, beyinin fəal düşünməsinə kömək edir. Buna görə də demək olar, təhsildə uğur qazanan tələbələr üçün idman xüsusi silə vacibdir. İstənilən halda gündə bir neçə saat idمانa vaxt ayırməq o qədər də çətin deyil. Əlbəttə, burada mürekkəb fiziki hərəkətlərin yerinə yetirilməsindən və ya güloşdən söhbət getmər. Ele bir saat təmiz havada gəzmək də tələbələr üçün çox faydalıdır. Sevindirici haldır ki, idman bölmələrinə gələnlər arasında dörsələrində əlaçı olan tələbələrimiz çoxdur”.

Olimpiya və qeyri Olimpiya növləri inkisaf etdirilir

Ölkəmizdə həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri sürətlə inkişaf edir. Bunu beynəlxalq aləmdə əldə edilən nailiyət yotlər də bir daha sübut edir. Azərbaycan Texniki Universitetində də Olimpiya və qeyri-Olimpiya idman növləri eyni səviyyədə inkişaf etdirilir. Peşəkar mütəxəssislər tələbələrə müxtəlif idman növlərinin sirlərinə öyrədirilər. Müsahibimiz söhbət zamanı bildirdi ki, burada 11 məşqçi-müəllim 9 idman növü üzrə (boks, kikboksinq, cüdo, sərbəs, güləş, yunan-Roma güloşü, futbol, voleybol)



basketbol, badminton) tələbə-idmançılarla məşq keçir. Ali məktəbdə keçirilən ixtisaslarla əlaqədər olaraq məşqlərdə iştirak edən oğlanlar qızlara nisbətən üstünlük təşkil edir. Yalnız AKT, radiotexnika və rabito, avtomatika və kompüter texnologiyaları fakültələrində təhsil alan qızlarda idmana maraq böyük dür. Aydın müəllim hər zaman universitetdə sərbəst güləşə marağın böyük olduğunu qeyd etdi və bildirdi ki, bu növdə yüksək nailiyyətlər əldə edilib. Həmin ənənə indi davam etdirilir. Voleybol və badminton bölmələrində məşq edən tələbələr də fərqlənən kollektivlər arasındadır.

Hazırda üniversitede ümumilikde, 9 fa-

Qazanılan uğurlar sevindiricidir

Azərbaycan Texniki Universiteti istətəhsildə, istərsə də, idmanda fərqlənən ali məktəblər sırasındadır. Çünkü pedaqoji kollektiv öz işinin öhdəsindən bacarıqla gelir.

Kənan Novruzov

*Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu*nın maliyyə dəstiçiliyini təsdiq edib.

İdman veteranları

"Olimpiya dünyası" qəzeti hər zaman yeniyetmə və gənclərin idmanına marağını özündə oks etdirən müxtəlif səpki yazılar hazırlayır. Bildiyiniz kimi, bu sahaya maraq usaq vaxtından başlayır. İdmanın bu günü olduğu kimi, həm keçmiş, həm də gələcəyi var. Bizi o günlərə veteran idmançılarımız aparır, galəcəyə isə müasirlərimiz çatdıracaq. Veteran idmançılarından söz düşməkən, ölkəmizdə güclü və tanınmış müxtəssisərən cədxür. Onların təcrübələri bugünkü nəsil üçün əsi məktəbdür. Bu sahədə sözünü demiş şaxslorun keçidiyi hayat yolu oxucular üçün də maraqlı olur. "İdman veteranları" rubrikasının budafəki qonağı SSRİ idman ustası Pasa Əliyevdir. O, 2000-2005-ci illərdə Azərbaycan Boks Federasiyasının Veteranlar Şurasının sədri olub. 10 il (2006-2016-ci illər) ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında işləyib. Ailəsi repressiya maruz qalan veteran redaksiyamızın qonağı olaraq, keçidiyi həyat yolunu bizimlə birlikdə səhifələdi.

- İstərdik, oxuculara özünüz haqqda məlumat verəsiniz.

- 1934-cü il sentyabrın 16-də Gürçütanın Batumi şəhərində anadan olmuşam. Uşaqlığım çotinliklər içərisində keçib. Bunun osas sobəi ailəmin repressiya maruz qalmasıdır. 1938-ci ildə atam İbrahim Əliyev Sibiro sürət olunub. Ondan sonra voziyyətimiz dəha çotinmiş. Anam 5 körpə usaq tək böyütmək möcburiyyətində qalıb. 1950-ci ildə yenidən sürgün olunaraq Qazaxistannın Canbul vilayətində məskunlaşmışdır. Orta məktəbi başa vurdudan sonra Alma-Atı şəhərində Qazaxistan Dövlət Bodon Tərbiyəsi İnstitutuna daxil olmuşam.



Dostluqda sadıq, işində peşəkar olan boks veterani

tu bitirdikdən sonra mən sonndlərimi Azərbaycan Dövlət Universitetinə (indiki BDU), o isə Politeknik İnstitutuna (AzTU) verdi. Fərqli təhsil ocaqlarında olsaq da, bu dostluq münasibətimizə təsir etmirdi. Əksinə çalişirdi daha çox görüşşək, bir-birimizlə hal-hovalıtaqa. Ağacan müəllimlə spartakiadalarda da çox iştirak etmişəm. Yarışlara bir yerdə gedirdik. Onu da deymə ki, Ağacan müəllimin rossamlıq qabiliyyəti var idi. 1963-cü ildə mənim dostluq şərəfimi çəkmədi. Şərəfin altından bu sözələri yazmışdım.

- Dil bilən. Bunu çox dil bildiyimən görə belə adlandırmışdı. Ağacan Əbiyev mon hakimlik edəndə do vaxtaşırı olaqə saxlayır, problemlərimə yaxından maraqlanırdı. Dünya şəhərtli alım olan Ağacan müəllim istonilon sahədə böyük bilməyə malikdir. Onuna səhəbat edəndə insan yorulmur. Buyaxılarda Ağacan Əbiyevin 80 illik yubileyi qeyd edildi.

- Son vaxtlar hansı turnirlərdə texniki hakimlik etmisiniz?

- Qeyd edim ki, 20 ildən çoxdur texniki hakim kimi yarışlara dovot olunuram. Buyaxılarda Bakıda keçirilən iki boks turnirində texniki hakim kimi çıxış etdim. Əvvəlcə yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyinə nozarət etdim. Həmin birincilikdə paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da iştirak etdi. Yarış çox maraqlı və gərgin keçdi. Boksçuların noticələri bir-birindən forqlənmirdi. Buna görə do biz hakimlər daha diqqətli olmalı idik. Yekunda 14 çox dorocosi üzrə on yaxşılırı müyyənləşdirdik.

Bundan bir neçə gün sonra gecə boksçular arasında Azərbaycan birinciliyi keçirildi. Yarışda paytaxt və respublikanın müxtəlif bölgələrindən 31 komanda mübarizə apardı. 10 çox dorocosi üzrə toşkil olunan birincilikdə 140 idmançı qüvvəsini sınadı. Ölək birinciliyi do tamaşaçıların marağına sobob oldu.

- Yeniyetmə və gənc boksçularımızın çıxışlarını izləyirsiniz. Onların çıxışlarını necə qiymətləndirirsiniz?

- Boks idman növü ölkəmizdə idən-ilə inkişaf edir. Dövlət tərəfindən bu idman növünə qayğı yüksək səviyyədədir. Təmsilçilərimiz arasında Olimpiya mükafatçıları, 3 qat dünya çempionu, Avropa çempionatının qalibləri var. Bu, onu göstərir ki, respublikamızda boks idman növü sevildi və populärliyi ilə digərlərindən geri qalmır.

Yeniyetmə və gənclərimiz arasında istedadlı idmançılar çoxdur. Qeyd etdiyim kimi, hər iki turnirdə do onlar özlərini yaxşı torəfdən göstərməyə çalışırlar. Amma çatışmayan cəhotlər do az deyil. Gənc boksçular son illər döyüş zamamı ardiç zərbələrdən az istifadə edirlər. Zərbələri ancaq başa vurmaqla kifayətənək olmaz. Roqibi möglüb etmək istəyirsinə, qarın nahiyyəsinə do yumruq vurmaq lazımdır. Bundan başqa, oksor boksçular müdafiəyo bir o qədər do fikir vermirlər. Halbuki bu, boksda osas məsolələrdən biridir.

- Bu il 84 yaşınızı qeyd edəcəksiniz. Bu müddət ərzində hansı arzunuzu həyata keçirə biləməmisiniz?

- Gəriyənən idmandan qazandığımı nəhləyyətlər gözümüzün qabağına golir. Dostlarmıla, telesəbətlərlə yoldaşlımla keçirdiyim günler xoş xatiro kimi yadına düşür. Əlbəttə, indiyədək qazandığım nəhləyyətlər moni sevindir. Buna baxmayaraq, gerçəkləşməyən arzularım moni sevindir. Hazırda toqquşuyum, daha çox diqqətli cəhəticəm var. Boksun inkişafında göstərdiyim xidmotlərin nəzərə alınacağına ümidi edirəm.

- Ağacan Abiyevlə siz 50 illik dostluq telləri bağlayın. Bu dostluq necə yaranıb?

- Bakıya ilk dofta gələndə Ağacan Əbiyevlə yaxından tanış oldum. Həmin dövrən etibarən birləşən yığma komandanın heyətində boksla möşəl olmağa başladıq. Təzliklə onunla dostlaştıq. O, mona çox kömək edirdi. Hətta hamı gedəndən sonra qalıb, birləşən möşəl edirdi. İnstitut



- Ağacan Abiyevlə siz 50 illik dostluq telləri bağlayın. Bu dostluq necə yaranıb?

- Bakıya ilk dofta gələndə Ağacan Əbiyevlə yaxından tanış oldum. Həmin dövrən etibarən birləşən yığma komandanın heyətində boksla möşəl olmağa başladıq. Təzliklə onunla dostlaştıq. O, mona çox kömək edirdi. Hətta hamı gedəndən sonra qalıb, birləşən möşəl edirdi. İnstitut

FUTBOL

"Neftçi" klubunda yeni prezident

"Neftçi" klubunda istəfa baş verib. Klub prezidenti Orxan Hüseynzadən vozifəsindən uzaqlaşıb.

Onun şəxsi istəyi ilə tutdugu vozifədən ayrıldığı bildirilib. Belə ki, Orxan Hüseynzadə istəfa orizisi ilə klubun təsisçisinə müraciət edib. Noticədə prezidentin istefəsi qəbul olunub.

"Neftçi"nin prezidenti Orxan Hüseynzadənin ardınca "Sumqayıt"ın rəhbəri Kamran Quliyev də eyni addımı atıb. Bu barədə məlumat "Gənclik şəhəri" tomsilçisi rosmi saytı vasitəsilə açıqlayıb. O, şəxsi istəyi ilə tutdugu vozifədən istəfa verib.

Kamran Quliyev yeni prezident kimi "Neftçi" klubunda foaliyyətini davam etdirəcək.



Topaz Premyer Liqasında XVI turda yekun vurulub. İki gün ərzində keçirilən turda liderlər - "Qarabağ"la "Qəbələ" klubları çətin qələbə qazanıblar.

Ilk oyun günü avrokuboklar uğrunda mübarizə aparan komandalar bir-biriləri ilə üz-üzə gələnlər. İlk olaraq

	O	Q	H	M	T	X
1. Qarabağ	16	13	2	1	26-6	41
2. Qəbələ	16	11	2	3	30-15	35
3. Zirə	16	9	4	3	25-14	31
4. Sumqayıt	16	7	3	6	20-18	24
5. Neftçi	16	6	1	9	18-18	19
6. Səbail	16	4	2	10	10-23	14
7. Keşlə	16	3	3	10	11-25	12
8. Kəpəz	16	2	1	13	10-31	7



2-ci, daha sonra isə 4-cü yero iddia edən klublar qarşılaşıblar.

Qobolo'da yerli komanda "Zirə" klubunu qəbul edib. Roman Qırıqçukun yetirmələri cari mövsum möglüb edo bilinmədiyi roqibini nohayet moyus etməyi bacarıb. Bu, o qədər do asan olmayıb. Əvvəlcə qonaqlar hesabı aşalar da, sonradan özüne golon "Qobələ" iki qol vuraraq qobolo qazanıb.

"Ağ-qaralar" isə avrokuboklar üçün lazımlı olan 4-cü pillədən bir az da uzaqlaşıb.

İkinci oyun gündündə autsayerlər - "Keşlə" ilə "Kəpəz" klubları qarşılaşıblar.

Mövsümün ilk yarısında iki dofə Bakıda üz-üzə golən komandalar bu dofə Gənəcədə üz-

Liderlərdən çətin qələbə

üzo goliblər. Qorbilər 5 matçlı möglübliyyət seriyasına son qoya maşa çalışıllar da, bunu reallaşdırma bilməyiblər. Yuri Maksimovun baş möşçiliyi dövründə ilk dofə sofərə çıxan paytaxt klubu Gənəcədə 3 xal qazanıb. Noticədo, "Kəpəz"ın möglübliyyət seriyası 6 oyuna çatıb.

Günün ikinci görüşündə "Səbail" lider "Qarabağ"ı qəbul edib. Roqibə ilə ovvolki oyunlarda hom qola, hom xala hosrat qol Samir Əliyevin yetirmələri yeno meydani xalsı tərk ediblər. Son üç matçda qol buraxmayan Qurban Qurbanovun yetirmələri iso uğurlu seriyani bu görüşdə do davam etdiriblər. Gənəcədə olduğə kimi, Bayıldı da qolbo qazanan torəf qonaqlar olub. "Qarabağ" da 3 xal bir qolla oldo edib. Ağdam tomsilçisinin heytində Mahir Mədətov fərqlənib.

Topaz Premyer Lıqası

XVI tur

17 fevral

"Sumqayıt" - "Neftçi" - 2:0

Qollar: Tural Axundov, 13 (pen.), Amil Yunanov, 17.

"Qobələ" - "Zirə" - 2:1

Qollar: Stiven Monrov, 55; Bəqəli Dabo, 64 - Aleksandr Dedov, 39.

18 fevral

"Səbail" - "Qarabağ" - 0:1

Qol: Mahir Mədətov, 51.

"Kəpəz" - "Keşlə" - 0:1

Qol: Fuad Bayramov, 51.



Azərbaycan kubokunun finalı nə vaxt keçiriləcək?

Azərbaycan yığmasının baş möşçisi Qurban Qurbanovla Peşəkar Futbol Lıqasının (PFL) prezidenti Ramin Musayev arasında görüş keçirilib. İşgəzər görüş zamanı müqavilənin qarşısında onların toqvimini müzakiro edilib.

Yığmamızın mayın 29-da Qırğızstanla yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan kubokunun final görüşünün vaxtında hor hansi bir döyişik



lik edilməyəcək. Belə ki, ölkə kubokunun 2017/2018-ci illər mövsümüñün final oyunu ovvolcədən nozordə tutulduğu kimi, 28 May - Respublika Gündündə toşkil olunacaq.

Qeyd edək ki, millinin mart toplantı və 11 aprel - Prezident seçkiləri ilə əlaqədar olaraq futbol toqvimində müyyəyən döyişiklik ediləcək. Bu barədə molumatın yaxın günlərdə açıqlanacağı gözlənilir.

- Çətin oyun idi, amma matça yaxşı hazırlanmışdı. "Neftçi" turinə cədvəldən bəzən qazanıb. Sevinç kimi, qoləbo qazandı.

- İlk hissədə "Sumqayıt" klubu üstünə olsa da, fasılədən sonra vəziyyət bir az dəyişdi. Bu nə ilə bağlı iddiə?

- Oyunun gedisiyi bu şəraitdən yaradı. Hesabda öndə olan komanda müdafiəsi dəyişməlidir.

- Hətta rəqib azlıqda qalanda da, sizdən daha üstünə oynayırdu...

- Əslində, "Neftçi" 10 nəfər oynasada, gülli roqibidir. Bu komanda yaxşı oynaması həmişə çotındır. Taktikalardan biri do oks-hücumlarda çıxış etməkdir. Əsas möqsədimiz qol buraxmamaq iddiə. İki qol vurduq və hesabla sonadək qoruya bildik.

- Rəşad Sadıqov deyir ki, penal-ti həqsiz qorardır, siz həmin epizodu gördünüz?

- Men həmin epizoda uzaq iddim. Doqiq nəsə deyə bilmərəm. Təkrara baxmamışam.

- Əgor dovt gələsə, canla-başa yığmaya gedərom. Amma bu barədə çox danışmaq istəmirom.



DÜNYA

I
D
M
A
N
I



İnsan hoyatda olduğu kimi, idmandan da qozvu-qodordon, bədənət hadisələrdən siğorta olunmayıb. Tanımlı idmançılar var ki, başlarına gələn bədənət hadisələrə, ağır xəstəliklərə baxmayaq, ayaqda durmağı bacarıclar və hətta yenidən uğur qazanmağı müvəffəq olublar. Təbii ki, bədənət hadisələrə, ağır xəstəliklərə münbarizədə insanın xarakterindən, iradəsindən çox şey asildir.

"Olumiya dünyası" qəzeti 10 belə möşhur idmançını səziqoşdırıb.

Mohammed Ali (boks)

1980-ci ilin ovvollarında peşəkar boksun parlaq ofsanası Mohammad Əliyi Parkinson xəstəliyi diqqət qoyuldu. Bu inسان ağır xəstəliklərə baxmayaq, ayaqda durmağı bacardı. Taleyi-nə meydan oxuyan boks ofsanı ölon günü qədər foal həyat tərzi keçirməyə davam etdi. Mohammad Əli ağır cəhdə 3 dofa dünya çempion tituluñaya layiq gərlən yeganı idmançı idi. Onun həyatı, karyerası bu gündüñə gönçələr üçün do nümunədir.

Lens Armstrong (velosiped)

"Tur de Frans" turnirinin 7 qat dünya çempionu Lens Armstrong da belə idmançılardandır. O, karyerasının ovvolləndə yumurtalıqların xorçongi xəstəliyinə düşürən idman vasitəsilə bu sahələndən xəstəliklərə qalın Lens Armstrong böyük idmançı inanılmaz qolobollar oldu. Hətta dünyannın on güclü velosipedçi tituluna layiq görüldü. Təsəffüf ki, 2012-ci ildə dopinqdən istifadə etdiyinə görə bir çox mükafatları oılondan alıb.

Martina Nevratilova (tennis)

Dünyanın on möşhur tennisçilərindən biri olan Martina Nevratilova 2010-cu ildə karyerasını başa vurduğandan sonra döş xərcəngindən ozyiyot çıxıyım boyan edib.

Süa müalicəsindən sonra özüne golon idmançı veteranlar arasında turnirlərdə çıxış etməyə başlayıb.

Pele (futbol)

Futbolun canlı ofsanası olan Pele yeniyetməlik dövründə diabet xəstəliyinə düşürən idmançı.

Yelena İsinbayevanın ikinci övladı doğulub

Süvüllü tulanma üzro ikiqat Olimpiya çempionu, Beynəlxalq Olimpiya Komitəsinin idmançılar Komissiyasının üzvü Yelena İsinbayeva yənə ikinci dəfə övladı. O, 2012-ci ildən idmançılar arasında 100 metr hısslıdır.

Rusiyalı idmançı burunlu bağlı özü açıqlama verib: "Öziz dostlar, bu sevinçli gümümü sizinlər paylaşmaq istədim. Ailmızın bir üzvü də artı. Oğlum dünyaya gəlib və mon ikinci dəfə ana olmuşam. Çox gözəl hisslerdir. Hər kəs töşkər edirəm".

Xatırladaq ki, Yelena İsinbayevanın 2014-cü ildə Yeva adlı qızı dünyaya gəlib.



Baş redaktörün müavini:
A.B.Şirəliyev

Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçib. Qeydiyyat N R-168
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
H/H AZ79IBAZ3809001944933849204
M/H 0137010002944
KOD 805250
VÖEN 1500306421

Təqdim olunmuş materiallər geri qaytarılır. Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər. Redaksiya reklam materiallarının mözəmnənə görə məsuliyyət daşıdır.

Qiyməti 20 qəpikdir. Qəzet "Olumiya dünyası"nın kompüter mərkəzində yığılır, səhifələrin və "CBS" mətbəəsində (Səfirzadə küçəsi, 3, tel: 447-75-05(04)) çərçənbə axşamı çap edilir.

DİQQƏT!
Qəzetiñiz materiallarından istifadə edərək "Olumiya dünyası"na istinad etmək zəruridir.

"Bu, mənim fəlsəfəmdir"

"Korta özümü hazır hiss edəndə çıxacağam. Bu, mənim fəlsəfəmdir".

Bu sözü tanınmış isveçli tennisçi Roje Federer deyib. 36 yaşlı idmançı karyerası ilə bağlı bezi maraqlı məqamlara toxunub.

"Həmişə vo hor zaman tennis oynamaq olar. Fikrimə, insanlar indi məndən 25 yaşda olduğu kimi oynamamı gözləmir. 1998-ci ildən 2016-ci ilə qədər kifayət qədər gərgin yarıq qrafik olub. Korta özümü hazır hiss edəndə çıxacağam. Bu, mənim fəlsəfəmdir", - deyə dənənin 1 nömrəli tennisçisi bildirib.




Meyvezer yenidən rinqə qayıdacaq?

Boks üzro 5 çəki dərəcəsində sabiq dünya çempionu Floyd Meyvezer rinqə qayıtmak üçün danışqlar apardığını deyib. Burada söhbət milyardlarla olan qonordan gedir.

Floyd Meyvezer "Forbes" jurnalına verdiyi müsahibəsində deyib: "Moni yenidən rinqədə görə biləcəksinizmi? Bunu deməkde çətinlik çəkirom. Bu, ola da bilər, olmaya da. Söhbət milyardlarla puldan gedir. Gözəyok, görək, no olur".

Taleyə boyun əyməyən məşhurlar



el Şumaherin həyatı qayıdaçığına inanırlar və ümidiyorlular itirmayıblər. Idmançı bozı hallarda reaksiya verso do, hələ do suni aparatla nofus alır.

Tura Berger (biatlion)

2009-cu ildə möşhur idmançı Tura Berger dəri xorçongi xəstəliyinə tutulur. Əməliyyatdan sonra həyata qayıdan biatlionçu yenidən möşhur idmançıların top siyahısında yer alır. Tura Berger 2 qat Olimpiya çempionudur.

Nvankvo Kanu (futbol)

Möşhur futbolçu Nvankvo Kanu da ağır əməliyyatdan sonra idman-

basketbolçu komandada oynamaga davam etdi və ABŞ yığmasının tərkibində Olimpiya çempionu adına layiq görüldü. Hazırda amerikalı basketbolçu idman şorħesi kimi foaliyyət göstərir və həmətə məşgul olur.

Yelena Berejnaya (fiqurlu komiksürmə)

Yelena Berejnaya 19 yaşında möşə zamanı gicəgahından zədə aldı. İki dəfə ağır əməliyyat keçirən gölöçək Olimpiya çempionu körpə uşaq kimi yenidən yeməyi öyrəndi. Böyük idmanaya qayıdan Yelena Berejnaya karyerasında məməkün olan bütün mükafatları qazanıb.

Hermann Mayer (dağ xızəyi)

Olimpiya çempionu Hermann Mayer motosiklə hərəkət edərək ağır qozaya düşüb. Qozə zaməni avstriyalı idmançı az qala ayağını itirəcəkdi. Hökimlər onun parçalanmış ayağını hissə-hissə bir yero yığıdlar. İnsan iradəsi hər şeyə qadır, deyirlər. Hermann da diz qapağından titan qapaqla yenidən dağ xızəyi idmanında qoləbələr qazandı və hətta Xrustal Globus mükafatına da layiq görüldü.

Saku Koyu (hokkey)

27 yaşlı Saku Koyu vətəndən qızılından sonra öz sözünü deməyi bacaranlardandır. Ürəyindən ciddi əməliyyat keçirən futbolçu 12 il Avropa liqasında oynamaya davam etdi. Saku Koyu həzirdə xeyriyyə fondunun hesabına türk problemi olan usaqlara yardım edir.

Səadət Hakiyeva

Şaiq İbadov, Ağalar Cavadov, Cahangir Abbasov, Aslan Şirəliyev və Murad Forzoliyev Vidiadi Quliyevi, həyat yoldaşı

Mehriban Quliyevanın vəfatından kodərləndiklərini bildirir və dərin hüznələrə başsağlığı verir. Allah rəhmət eləsin!

E-mail:
olimpia_dunyasi@mail.ru
Ünvan:
Bakı şəhəri,
2-ci sülh döngəsi, 2a.
Tel.: 564-90-49; 564-90-54;
564-74-19